

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Validə Kazımovanın Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 170 sayılı müraciəti üzrə

## RƏYİ

Bakı şəhəri

14 noyabr 2015-ci il

2015-ci il noyabrın 11-də 71 sayılı Masallı kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Rzayev Qubadəli Əli oğlu 11 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsi üzrə qanun pozuntularının baş verdiyini, bununla əlaqədar müvafiq dairə seçki komissiyasına yazılı müraciət etdiyinə baxmayaraq həmin müraciətə baxılmadığını bildirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Mən, ekspert qrupunun üzvü Validə Kazımova həmin müraciəti araşdırarkən aşağıdakıları müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.

Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçi 3 noyabr 2015-ci ildə poçt vasitəsilə dairə seçki komissiyasına müraciət göndərmiş, həmin müraciət 6 noyabr 2015-ci ildə dairə seçki komissiyasına daxil olmuş və 8 noyabr 2015-ci ildə komissiyanın iclasında baxılmışdır. Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayış və qəbzədən görünür ki, şikayətlə əlaqədar dairə seçki komissiyasının qəbul etdiyi 32/122 sayılı qərarının surəti 8 noyabr 2015-ci ildə saat 15.45-də namizədin vəkili edilmiş şəxsi C.Talıbova təqdim edilmişdir.

Beləliklə, qeydə alınmış namizəd Q.Ə.Rzayevin iddia etdiyi dairə seçki komissiyasının qanunsuz hərəkətsizliyi öz təsdiqini tapmadığından müraciət əsassızdır və təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci hissələrinə əsasən **r ə y ə g ə l d i m :**

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 sayılı Masallı kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Rzayev

Qubadeli Əli oğlunun 11 noyabr 2015-ci il tarixli 170 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvü

Validə Kazımova